

Xatirələrdə yaşayınlar

Teatr sənətimizin parlaq ulduzu - Ulduz Rəfili

Dünya şöhrətli bəstəkarımız Qara Qarayev deyib ki, əgər insan öz dövrünün amalları və duyuları ilə yaşayırsa, həm də həmin amal və duyulara dövrün tələblərinə cavab verən müvafiq dəqiq forma tapırsa, bu, novatorluqdur". Bu mənada ilk milli peşəkar qadın teatr rejissor olmuş Ulduz Rəfili-Əliyeva eşi novatordur.



və opera hazırlığı kafedrasının professoru kimi ömrünün sonuna qədər bu müqəddəs sənət ocağında pedaqoji fəaliyyətlə məşğul olaraq, gözəl kadrlar yetiştirdir.

O. S.Raxmaninovun "Aleko", P.Çaykovskinin "İolanta", F.Əmirovun "Sevil", V.A. Motsartin "Fiqaronun toyu" və s. əsərləri zövqlə, sənətkarlıqla sehnələşdirir. Mən öz tələbelərimle birgə bu əsərlərin premiyalarında iştirak edərək tamaşaların necə böyük anslaqlarla qarışılmasının şahidi olmuşam. Yaxşı yadimdadır, bir dəfə müzakirə zamanı alimlərimizdən biri dedi ki, Ulduz Rəfili bir yaradıcı şəxsiyyət kimi həmişə axtarışdadır. Dramaturji baxımdan və məzmunca müxtəlif əsərlərə orijinal quruluşlar verib. Bir də alim qeyd etdi ki, Ulduz xanım Milli və Avropa klassiklərinin faciə və komedyalarında felsefi-psixoloji düşüncələri, ideyaları tamaşanın ali məqsədinə çevirməyi ustalıqla bacarır. İtalyan drama-

üstündə müxtəlif şirniyyatlar və mürəbbələr düzülmüşdü. Biz əyləşdik və bizə çay süfrəsi açıldı. Ulduz xanım dedi ki, Qurban müəllim iş yoldaşları ilə görüşüb hansısa məsələni həll etməlidirlər. Təxminən, 20 dəqiqədən sonra Qurban müəllim gəldi və o da bizi sevincə salamlayaraq dedi: "Bu gözəl və ləzzətli şirin məhsulların (şəker-bura, paxlava, tort və s.) hamısını Ulduz özü hazırlayıb, o, olduqca qabiliyyəti və işgüzar xanımdır. Qapımız hamı üçün açıqdır". Bir qədər sonra anam gəlmişimizin məqsədini söyledi. Qurban müəllim cavab verdi ki, qoy, sabah Fədlun gəlsin yanına. Beləliklə, qardaşım rəssam kimi işe başladı...

Ulduz xanım olduqca diqqətli və məsuliyyətli bir insan idi. O 1983-cü il mayın 30-da A.M.Şərifzadə adına Aktyor evində menim atam – görkəmli dövlət və ictimai xadim, yazıçı və teatrşunas (qeyd olunmuş bu sözler memorial lövhənin üstündə yazılıb) Əfəndiyev Məmməd Sadıq Mirzə Əhməd bəy oğlunun 80 illik yubileyine gelmiş və bizim ailəmizi gözəl gül dəstəsi ilə təbrik etmişdir.



O, böyük bir nəslin zəngin və yüksək mədəniyyətli nümayəndəsidir. Atası Saleh bəy Oksford Universitetinin hüquq fakültəsinə bitirib. Anası Dilşad xanım isə Gençə gimnaziyasında təhsil alıb və orada müəllim kimi işləyib. O gimnaziyada ki, onun yaradıcısı və direktoru Dilşad xanımın qardaşı Cavad bəy Rəfibəyli idi.

Keçən il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında unudulmaz professor, Əməkdar incəsənət xadimi Ulduz Rəfilinin anadan olmasının 100 illiyinə həsr edilmiş musiqili elmi konfras keçirilmiş və vaxtılıq onun quruluş verdiyi teatr tamaşası göstərilmişdir.

Ulduz xanımın həyatından bəzi maraqlı hadisələri xatırlatmaq istəyirəm...

Uzun müddət Moskvada yaşamayağa məcbur olan Ulduz xanım bacısı Səməyə xanımla birlikdə 1945-ci ildə Bakıya qayıdır. Onun əmisi oğlu, görkəmli ədəbiyyatşunas alim, professor Mikayıl Rəfili Ulduzun ssenariləri, pyesləri və şeirləri ilə yaxından tanış olan kimi ona deyir ki, sən mütləq Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində oxumalısan. O, imtahanları uğurla verir, təhsil illərində fərqlənlər və ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Diplom işi Sezar Solodarin "Ulduzlar aləmi" dramına verdiyi quruluş olur. Beləliklə, Ulduz Rəfili ilk Azərbaycan qadın rejissoru kimi yaradıcılıq fəaliyyətinə başlayır. O, 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayır. İlk rejissor işlərində öz üslubunu yaradır və getdikcə bu üslubu daha da zənginləşdirir.

Ulduz xanım Rəfili 1975-ci ildə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyasına) işləməyə dəvet olunur. Vokal

turqu Qoldoninin "İki ağanın bir nökeri" və italyan yazıçısı – romantik Viktor Hüqonun "Səffillər" əsərini Azərbaycanda ilk dəfə tamaşaya hazırlayan məhz Ulduz Rəfili olmuşdur.

Əslində, bu kimi əsərlərin siyahısını uzatmaq da olardı. Mən isə oxucularımıza Ulduz xanımın insanlara olan səmimi və xoş münasibətdən bir hadisəni xatirə kimi söylemək istərdim. Bir gün anam Müsalet xanım Quliyeva mənə dedi ki, Ulduz xanım sənin həmkarındır, ona zəng et, evinə gedək. Xatırladım ki, Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun illər Respublikanın Ali və Orta İxtisas Təhsili naziri olub. Anamın bir xahişi vardı. O istəyirdi ki, mənim rəssam qardaşım Fədlunu nazirimiz işə düzəltsin. Açığını deyim ki, mən çox narahat idim. Onların evinə getmeye utanırdım. Axır ki, anamın xahişini yerine yetirdim. Ulduz xanım telefonun dəstəyini özü götürdü və çox məlahətli səslə dedi: "Buyurun, sabah axşam saat 7-də sizi gözləyirəm".

Şəhəri gün biz onlara qonaq getdik. Qapını Ulduz xanım açdı və sevincə dedi: "Mənim əziz bacılarım, xoş gelmişiniz, buyurun qonaq otağına. Böyük bir masanın

Gözəl insan, dərin bilikli professor, Əməkdar incəsənət xadimi Ulduz Rəfili-Əliyevanın onu tənyan hər kəsin yadəşində belə silinməz izlər buraxdırığınə əminəm. O, daim xoş duyularla yada salınır.

Dahi fransız yazıçısı Viktor Hüqo vaxtıla demişdir: "Ya elə yaz ki, səni oxusunlar, ya da elə yaşa ki, səndən yazuşsunlar". Fikrimizcə, onun haqqında sanballı bir monoqrafiya da yazılmalıdır.

**İmrəz ƏFƏNDİYEVƏ,
sənətşünaslıq doktoru, professor,
Əməkdar incəsənət xadimi**

REDAKSİYADAN: Təəssüf ki, Azərbaycanda teatr sənətinin, musiqinin, incəsənətin və mədəniyyətin inkişafında böyük xidmətləri olmuş, 50-dən çox teatr tamaşasına quruluş vermiş unudulmaz bir insanın vaxtılıq yaşadığı Bakının Lermontov küçəsindəki 107 nömrəli binaya nə xatirə lövhəsi vurulmuş, nə də Bakı şəhərində onun adına bir küçə var. Ümid edirik ki, əlaqədar təşkilatlar bu məsələnin həllinə köməklik göstərəcəklər.